

Azərbaycan Respublikasının Prezidenti yanında Külliye İstiqaməti Və Dövlət Məşəqlərinin Müdafiəsi
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Layihənin istiqaməti:
"İctimai və dövlət maraqlarının müdafiəsi"

Zaman sübut etdi ki, kübarlıq, ziyalılıq var-dövlətlə, bahalı geyim-keçimlə deyil, əsil-nəcabət-lə, genlə-qanla bağlıdır. Tarixən bizim belə kübar ailələrimiz olub, bu gün də onların nəvə-nəticələri əsilzadəliyin nümunəsidirlər. Tarixi araşdırırmalar bir daha sübut edir ki, belələri yüksək insani, əxlaqi keyfiyyətləri, alicənablılığı, xeyirxahlığı, humanistliyi ilə daima fərqlənlərlər. Sara xanım Talışinskaya da həm ata, həm ana tərəfdən belə bir nəslin nümayəndəsi olub.

Sara xanımın atası general Mirkazım bəy Talışxanov Mirəli xanın oğlu olub. Mirəli xanın babası Qara xan Lənkəran xanlığının əsasını qoyub. Mirkazımın atası Mirəli xan da uzun illər çar ordusunda qulluq edib. Ailede ciddi nizam-intizam görən Mirkazım bəy atasının yolunu davam etdirmək arzusunda olsa da, önce Bakı realni məktəbində oxuyub. 21 yaşında burda təhsilini bitiren Mirkazım bəy herbəci olmaq arzusu ile ikinci dərcəli Konstantin yunkerlər məktəbine daxil olur və ona yunker-zabit rütbəsi verilir. İki il sonra Tiflisdeki yunkerlər məktəbine müəllim təyin edilən Mirkazım bəy çox gənc yaşında podpolkovnik rütbəsi alır. Orduda uzun illər qüsursuz xidmətinə görə III dərcəli "Müqəddəs Anna", II-III dərcəli "Müqəddəs Stanislav" orden və medalları ile təltif edilən Mirkazım bəy 1914-cü ildə general-major rütbəsinə layiq görülür. 45 illik xidmətdən sonra 1916-cı ildə istefaya çıxan Mirkazım bəy bundan sonrakı ömrünü xeyriyyəcilik işlərinə sərf etmək üçün Tiflisdeki Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətində işə başlayır. Bu haqda illər sonra Mirkazım bəyin qızı Züleyxa xanım yazırı: "General-major İbrahim ağa Vəkilovla yaxın dost olan atam Tiflisdeki Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətində onunla birgə fealiyyət göstərirdi. Cəmiyyətin sədri İbrahim ağa Vəkilov, katibi isə atam Mirzə Kazım bəy Talışxanov idi. Az sonra bu



xeyriyyəciliklə məşğul olurdu. O, Zaqqafqaziya Qadın Xeyriyyə Cəmiyyətinin ən feal üzvlərindən id. Cəmiyyətin yığıncaqlarında və ianələrin toplandığından ya-xından köməklik edərdi. Tiflisin tanınmış Türk-müsəlman ziyali-zadəgan qadınları bu cəmiyyətin etrafında toplaşmışdılar. Bu Xeyriyyə Cəmiyyətlərinin fealiyyəti haqqında Həmیدə xanım Cavanşir (Məmmədquluzadə) "Xatirələrim"da çox geniş məlumat verib.

Mirkazım bəyin işdə bəxti gətirdiyi kimi ailədə də bəxt ulduzu üzüne gülüb. O, 1888-ci ildə Ağabəy Yadigarovun qızı Məsumə xanımıla evlənib. Bu izdivacdan bir oğlu, üç qızları olub. Mirəli, Sara, Leyla, Züleyxa. Daima hərbi səfərlərdə olmasına baxmayaraq, Mirkazım bəy övladlarının tərbiyə və təhsilinə çox ciddi ya-naşır. Təbii ki, bu işdə ona ömrü-gün yoldaşı Məsumə xanımın da çox böyük kömək edib. Məsumə xanım özü də tanınmış Yadigarovlar nəslindən idi. Yadigarovlar Borçalı-



tanınmış Türk-müsəlman ziyali-zadəgan qadınları bu cəmiyyətin etrafında toplaşmışdılar. Bu Xeyriyyə Cəmiyyətlərinin fealiyyəti haqqında Həmیدə xanım Cavanşir (Məmmədquluzadə) "Xatirələrim"da çox geniş məlumat verib.

Mirkazım bəyin işdə bəxti gətirdiyi kimi ailədə də bəxt ulduzu üzüne gülüb. O, 1888-ci ildə Ağabəy Yadigarovun qızı Məsumə xanımıla evlənib. Bu izdivacdan bir oğlu, üç qızları olub. Mirəli, Sara, Leyla, Züleyxa. Daima hərbi səfərlərdə olmasına baxmayaraq, Mirkazım bəy övladlarının tərbiyə və təhsilinə çox ciddi ya-naşır. Təbii ki, bu işdə ona ömrü-gün yoldaşı Məsumə xanımın da çox böyük kömək edib. Məsumə xanım özü də tanınmış Yadigarovlar nəslindən idi. Yadigarovlar Borçalı-

nın Təkəli kəndində olublar. Bu əsilzadə nəslin oğulları igidiyi, səxavətliliyi ilə ad-san qazanıb, görkəmlı sərkərdələri tariximizdə layiqli iz qoyublar. Yadigarovlar haqqında bir çə fəkti qeyd etmək yetər ki, Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrem" əsərində onlar haqqında yazırı: "Fətəli xan, Azərbaycan və bəlkə də bütün İran işlərini intizama qoymaq xəyalı ilə Gürçüstan valisi İraklı xanla görüşüb məsləhətleşmək binasını qoysu. İraklı xan da Sadiq bəy Yadigar oğlunu sefir sıfətileyə Fətəli xanın yanına göndərdi. O, qədim valilər nəslindən yadigar qalıb. Onun oğlu və nəvələri indi Tiflisde yaşa-maqdadırlar. Sefir Sadiq bəy Yadigar oğlu Nuxada xanın hüzuruna gəlib, hədsiz lütf və mərhəmete nail oldu".

Ağabəy Yadigarov bu görkəmlı nəslin layiqli oğullarından biri idi. O, 1823-cü ildə Gürçüstanda bəy ailəsində dünyaya gelib. Ağabəy 1837-ci ildə dayısı, məşhur şərqşünas alim Mir Cəfər Topçubaşovun xeyridası ilə Peterburg gimnaziyasına daxil olub. Gimnaziyanı əla qiymətlərlə başa vurduğu üçün qəbul

imtahanları vermədən

Peterburg Universitetinin şərqi şöbəsinə daxil olan Ağabəy, 1848-ci ildə alimlik dərcəsini yerine yetirdiyinə görə,

Şərqi dilçiliyi üzrə namizəd adı alır. Həmin ilin may ayında Qafqaz canişininin sərəncamı ilə A.Yadigarov canişinlikdə dəftərxana şöbəsinin müdir müavini təyin edilir.

Bele bir əsil-nəcabətli kökdən olan Sara xanım Talışinskaya 1890-ci ildə, fevralın 7-de Tiflisdə anadan olub. İlk təhsilini H.Z.Tağıyevin qız-məktəbində alan Sara bununla kifayətlənmir. Savadsız, aciz, öz hüquqlarını bilməyən qadınlar hüquqlarını müdafiə etmək, onların əşya kimi alınıb-satılmasına qarşı çıxmış



Qərənfil Dünyaminqizi
Əməkdar jurnalist



üçün Sara hüquqşunas olmaq arzusunu atası Mirkazım bəyə dedikdə, o, çox şad olur. Qızının mükəmməl hüquq təhsili alması üçün onu Kiievə getirir. Sara imtahan verib Kiiev Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur. Təhsilini başa vuran Sara vətənə qaydırır. Bakıda baş verən bütün içtimai, mədəni tədbirlərde yaxından iştirak edir.

1917-ci il aprelin 15-dən 20-dək Bakıda Cənubi Qafqaz Müsəlmanlarının I qurultayı keçirilir. Bu qurultayda Hənifə xanım Melikova, Şəfiqə xanım Əfəndizadə, Sara xanım Vəzirova, Sara xanım Talışinskaya, Pəri xanım Topçubaşova, Nabat xanım Nərimanova iştirak edir. Əslinde yuxarıda adlarını salaladığım bu qadınların her biri cəmiyyətdə çetinliklə də olsa öz yerlerini tutmuşdular. Xoşbəxt ailələri, xoş güzəranları var idi. Amma onlar təkçə özlərini, qohum-əqrəbalarını deyil, xalqını, onun kasib-kimsəsiz olan qızlarını, qadınlarını düşünürdülər, onların xoşbəxtliyi, firavanlığı uğrunda mübarizə aparırdılar. Çünkü onlar əsilzadələr idi.